

Hörmətli Ədalət müəllim,

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 90 illik yubileyi münasibəti ilə Sizi, professor-müəllim heyətini, tələbələri və məzunları Ağstafa Rayon İcra Hakimiyyətinin kollektivi, ziyalıları və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm.

Azərbaycan təhsilinin inkişafı, dünya standartları səviyyəsinə yüksəlməsi və bu sahədə əldə olunan möhtəşəm uğurlar ümummilli liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu öndər ölkəmizə rəhbərliyinin bütün dövrlərində təhsilimizin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.

Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə elm və təhsilimizin müasir tələblərə uyğunlaşdırılması istiqamətində aparılan islahatlar bu sahənin sürətli tərəqqisinə səbəb olmuşdur.

Əminliklə söyləmək olar ki, bu gün UNEC regionda iqtisad elmini dərinləndirən öyrədən, innovativ tədris texnologiyaları və idarəetmə üsullarını tətbiq edən fundamental tədris mərkəzidir. Universitetdə yaradılmış kreativ axtarış və novatorluq atmosferi UNEC-in çox böyük elmi, mədəni və mənəvi mərkəzə çevrilməsinə imkan verib. Universitetin professorları və müəllimləri həmişə öz yüksək erudisiyası, ziyalılığı və ən başlıcası, öz humanist peşəsinə sevgisi və sədaqəti ilə fərqləniblər. Universitetin nüfuzu nəinki ölkə daxilində, hətta xarici dövlətlər arasında böyük nüfuz və imicə malikdir. Universitetimizin beynəlxalq elm və təhsil coğrafiyasında yer tutması inkişaf etmiş ölkələrlə nəinki elmi, eyni zamanda siyasi və iqtisadi əlaqələri də möhkəmləndirir. Həqiqi elm mahiyyət etibarilə beynəlmiləldir, onun inkişafı beynəlxalq elmi-təhsil əməkdaşlığından ayrılmazdır.

Qeyd etmək istərdim ki, tələbəlik illəri insanın ən yadda qalan, xoş və cəmiyyətdə formalaşmasında mühüm rol oynayan illərdir. Mənim də nəinki tələbəliyim, hətta ilk əmək fəaliyyətim UNEC-lə bağlıdır. Düşünürəm ki, Azərbaycan üçün vətənpərvər, milli və beynəlxalq iqtisadiyyatın incəliklərini bilən gənc, bacarıqlı kadrların yetişdirilməsində UNEC-in xüsusi yeri vardır.

90 yaşını qeyd edən universitetimiz fəaliyyəti dövründə adlı-sanlı iqtisadçıların, alimlərin və maarifçilərin gözəl nəslini yetişdirib. Qürurla deyə bilərəm ki, bu gözəl ali tədris ocağı həm ölkəmiz üçün, həm də bir sıra başqa ölkələr üçün iqtisadçıları hazırlayan elm və təhsil mərkəzidir.

UNEC-in ən yaxşı ənənələrinin davam etdirilməsində, onun uğurlarının artırılmasında, ölkəmizin və dünyanın ən nüfuzlu universitetlərindən birinə çevrilməsində hörmətli Ədalət müəllim Sizin fəaliyyətiniz danılmazdır. Bu gün Universitetin məzunları ölkəmizin bir çox qurumlarında rəhbər vəzifələrdə

çalışırlar. Mən və şəxsi bioqrafiyası UNEC-lə bağlı olan hər kəs bu nüfuzlu universitetin məzunu olduğumuza görə qürur duyur və aldığımız biliklərə görə öz müəllimlərimizə təşəkkür edirik.

Bir daha 90 illik yubiley münasibəti ilə UNEC-in professorlarını, müəllimlərini, tələbələrini və məzunlarını təbrik edir və Azərbaycan təhsilinin inkişafı naminə Universitetimizin bütün kollektivinə daha da böyük uğurlar arzulayıram.

*Dərin hörmət və ehtiramla,
Seymur Orucov
UNEC məzunu,
Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı*